

Xoş gəlmisinə,

Yeni il bayramının tarixi



Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İl in dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Sumer, Babilistən, Assuriya kimi bu günümüzə

qədər gəlib çatan mədəni irsiyle hələ də bizi heyrləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib.

Martin axırında Dəclə ve Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlaşdırılmış. İnsanlar yeni ilin gəlisiñə də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxire salınarmış. Həmin dövərə aid gil kitabələrdən birinin üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaça çevriləmiş". Yeri gəlmışkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsile bağlı ayınlardan gələn ifadədir. Bayram günlərindən bərində Mərdükün dəhsət ilahesi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələ-

miş. Babilstan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babilərdən öyrənərək sonradan onu yunanlara ötürübərlər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenice yaranmağa başladığı dövrde iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişkən, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun geceylə növbələşir. Ve bu gündən sonra həyatverici Güneş səmada get-gədə daha çox bərəq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış - yeni ölüm üzərində qələbə çalır. Qədim hindililər və farşlar müasir təqvimlə dekabrın 22-ne təsadüf edən həmin günü "Günəş qapısı" adlanırdırmışlar.

Yanvar (latınca «Yanvarus») qədim Roma ilahisi Yanusun şərəfinə adlandırılmışdır. Qriqori təqvimində ilin 1-ci ayıdır. Qriqori təqvim 1582-ci ilde qəbul edil-

mişdir. Rusiyada I Pyotrın fermanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fermana görə yanvarın 1-i - Isa peyğəmberin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır.

1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.I.Leninin imzaladığı dekretlə Qriqori təqvimini qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrə 13 güne bərabər olan fərqli aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir.

Azərbaycan Respublikasında illerin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir. 2006-ci ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur.

Planetimizdə neçə Yeni il bayramı var?

Əvvəlcə, Yeni ili, ənənəvi olaraq, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qarşılıklardan başlayaq: bunlar MDB məkanı ölkələri, Avstraliya, Şotlandiya, İtalya, Avstriya, Yaponiya, Ru-

nə keçən gecə qarşılığımız sevimli Novruz bayramı gəlir. Novruz Əfqanistan, İran və Pakistanda, Orta Asiya respublikalarında və ölkəmizdə qeyd olunur. Növbəti gün, Martin 22-de Yeni il Hindistani haqlayıb. Qeyd etmək lazımdır ki, Hindistanda Yeni il kimi qeyd olunan səkkiz tarix var.

Aprelin 1-də - zarafatlar və oyunlar gündündə Yeni ili Birmada qarşılıqlar.

Aprelin 13-də

Yeni il Sri-Lankaya və Nepala, 14-də isə Laosa gəlir.

Mayya tayfaları Yeni ili iyulun 16-da qeyd edirdilər.

Cibuti və Nigerdə Yeni ili avqust ayında, Suriyada sentyabrın 1-də, Efiopiyyada sentyabrın 11-də, Qambiyada oktyabrın 7-də, Yeməndə noyabrın 18-də, Okeaniyada və Havay adalarında noyabrın ortalarında qarşılıqlar.

Yəhudilər Yeni ili (Roş xa-Şana) Tişrey (sentyabr) ayının 1-ci və 2-ci günü qeyd edirlər.

Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Hellouin (Samayna) adı ilə məşhur olan kelt Yeni ilini Şotlandiya, İrlandiya və Men adasında qarşılıqlar.

Yeni ili nə vaxt bayram etmək başlıca şərt deyildir. Əsas odur ki, qarşından gələn hər Yeni il insanlara xoşbəxtlik bəxş etsin.

mınıya, Kanada, ABŞ, Finlandiya və bir çox başqa ölkələrdir. Bunun ardınca Yeni il yanvarın 14-də Yunanistana qonaq gəlir və Müqəddəs Vasili günü adlanır. Uşaqlar çəkmələrini səxavətli Vasilinin onların içine hədiyyə qoyacaq ümidi ilə sobanın yanına qoyurlar və arzularına çatırlar.

Sonra Ay təqviminə uyğun Yeni il gəlir. Onun dəqiq tarixi yoxdur, çünkü yazın ilk təzə Ayı (hilal) çıxanda qeyd olunur. Ay təqvimini ilə Yeni il bayramını Cində, Malayziyada, Vietnamda, Sinqapurda, Koreyada, Monqolustanda və Asyanın buddizmə sitaş və digər ölkələrində keçirirlər.

Müsəlmanların Hicri təqvimini ilə Yeni il birinci ayın ilk günü daxil olur. Bu tarix hər il dəyişir.

Daha sonra hər il gecə ilə gündüzün bərabərleşdiyi gün - Martin 21-dən 22-



Həyat rəmzi olan yolcanın bəzənməsi hansısa bir dinlə bağlı deyil.

Yeni il bayramını al-əlvən, bərləbəzəkli yolcasız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu yolka təbii küknar ağacından olsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir?

məşhurlaşıb.

Hazırda hər bir xalqın özünəməxsus yolka bəzəmək adəti var. Onlardan bir neçəsi aşağıdakı kimidir:

Mexiko - Bu ölkədə on meşhur yeni il bezəyi Isa peyğəmberin doğulmasını əks etdirən kompozisiyadır.

Qvatemala - Burada da əhalı əsasən İncildən olan səhnələr əks edilmiş bezəklərdən istifadə edirlər. Bəzədilən yolkaların altına uşaqlar üçün hədiyyələr

Yolka bəzəmək ənənəsi haradan gəlir?

Coxları yolka bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan yolkaların bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ melladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşılmış palma ağaclarını evlərinə gətirirdilər.

Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə ekin Allahının şərefinə evlərini yarpaqlarla bəzəyirdilər. Orta əsrlərdə qızılı almalarla bəzədilmiş həmşəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvvə bayramının rəmzi idi. Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsre təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasib, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilmiş. Vaxt keçidkə bu adət bütün Avropana yayılır. Amerikaya yolkunu burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolkə fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə yolkə bütün dünyada

qoyulur.

Qreländiya - İqlimindən asılı olaraq burada şam ağacı bitmir. Amma bu sakinlərə yeni il yolkasız qarşılığama mane olmur. Kənardan gətirilən ağac əl-əlvən bəzədirilir. Adətən bəzək əşyası kimi şamlardan və əlvən lentlərdən istifadə edilir.

Braziliya - Bu ölkə bayramı isti havada qeyd edir. Bunun üçün də yolkə ağ pambıqla bəzədirilir. Bu məlumat havada qar effekti yaratmaq üçün nəzərdə tutulub.

İrlandiya - Ölkədə yeni ildə qış əsl üzünü bol qar və əsasən şaxta ilə göstərir. İrlandiyalılar yolkalarını isti rəngli oyuncaklarla bəzəməyə üstünlük verirlər. Yolkaların başına isə məlek və ya ulduz asırlar. Qapılara isə kiçik rəngli lentlərlə bəzədilmiş güllər asılır.

İsveç - İsveçlilər bayramdan əvvəl yolkə bəzəməyi sevmirlər. Onlar yolkularını düz bayram günü alırlar. Ağac əsasən küçədə qurulur. Yolkaların başına isə məlek və ya ulduz asırlar. Qapılara isə kiçik rəngli lentlərlə bəzədilmiş güllər asılır.

XXI əsrə Yeni il münasibətə dünyanın bir çox ölkələrinin mərkəzi meydalarında böyük yolkaların qurulması ənənə halını alıb.